

# “BEŞBARMAQ DAĞI” DÖVLƏT VƏ TARİX-MƏDƏNİYYƏT VƏ TƏBİƏT QORUĞU ƏRAZİSİNƏ GƏLƏN ZİYARƏTÇİLƏRİN ÖHDƏLİKLƏRİ VƏ MƏSULİYYƏTLƏRİ

Siyəzən rayonu

Tarix: \_\_\_/\_\_\_/\_\_\_

Mən \_\_\_\_\_ (ad, soyad, ata adı) bildirirəm ki, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisini, o cümlədən ərazidə olan abidələri ziyarət zamanı (və ya həmin ərazidə turizm fəaliyyəti ilə məşğul olduğu halda) qoruq rəhbərliyi tərəfindən aşağıda qeyd olunan və baş verə biləcək hallara görə tam məsuliyyət daşdığımı və qoruğa dəyən bütün zərərlərin əvəzini tam şəkildə ödəməyi **qəbul edirəm**:

-Qoruq ərazisindən (o cümlədən burada yerləşən abidələrdən) qoruq rəhbərliyi tərəfindən qeyd olunan şəkildə ziyarət edilməməsi, o cümlədən qəsdən və ya təqsirim nəticəsində dəyən ziyandan;

-Nəzərdə tutulan təhlükəsizlik tədbirlərini yerinə yetirmədikdə özümün və üçüncü şəxsin (o cümlədən ailə üzvlərinin) xəsarət almasından, ölüm hadisələrindən;

-Sağlamlıq ilə əlaqədar yaranan problem(lər)dən və bu problem(lər) nəticəsində yarana biləcək hadisələrdən;

-Ziyarət zamanı kənar şəxsin təsiri (o cümlədən kənar təsirlər) nəticəsində meydana gələn hadisələrdən;

-Təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və digər fəlakətlər nəticəsində alınan xəsarətlərdən və ya ölüm hadisələrindən;

-Digər bədbəxt hadisələr nəticəsində (boğulma, günvurma, istivurma, ilan sancması, zəhərlənmə və s.) özünün və üçüncü şəxsin ( o cümlədən ailə üzvlərinin) aldığı xəsarət(lər)dən, sağlamlığa dəyən zərər(lər)dən və ya ölüm hadisələrindən.

## DİGƏR QAYDALAR

- Alkoqollu içkilər, narkotik və psixotrop maddələr qəbul etmiş şəxsin qoruq ərazisinə daxil olması qadağandır.
- Qoruq əməkdaşları tərəfindən izah olunan qaydalara əməl olunmadığı halda, qoruq rəhbərliyi tərəfindən qoruq ərazisindən kənarlaşdırılır. Bu halda ödəniş geri qaytarılmır.
- Ziyarətçinin əmlakına dəymiş ziyan(lar)a və əmlakın itirilməsi görə qoruq hər hansı məsuliyyət daşımaqdadır.
- Ziyarətçi yuxarıda qeyd olunan hərəkətlərə səbəb olduqda, Azərbaycan Respublikasının qanunvericiliyi əsasında müvafiq məsuliyyəti (maddi məsuliyyəti daxil olmaqla) daşımaqdadır.

Ziyarətçi

\_\_\_\_\_  
(ad, soyad,ata adı, imza)

## **OBLIGATIONS AND RESPONSIBILITIES OF VISITORS TO THE TERRITORY OF STATE HISTORICAL-CULTURAL AND NATURE RESERVE “BEŞBARMAQ DAĞI”**

Siyazan district

Date: \_\_\_/\_\_\_/\_\_\_

I declare that during the visit to the territory of the "BEŞBARMAQ DAĞI" State Historical-Cultural and Nature Reserve, including the monuments in the territory (or if engaged in tourism activities in that area), **I accept** that I am fully responsible for the situations that may occur and mentioned below by the management of the reserve and to pay full compensation for all damages to the reserve:

- Failure to visit the territory of the reserve (including the monuments located here) in the manner specified by the management of the reserve, including intentional or negligent damage;

- In case of non-fulfilment of the intended safety measures, I and a third person (including family members) may be injured or killed;

- From health-related problem(s) and incident that may arise as a result of these problem(s);

- From incidents that may occur as a result of the impact of an outsider (including outside influence) during the visit;

- Natural disasters - from injuries or deaths caused by earthquakes, volcanoes, storms, hurricanes, hail, floods, downpours, landslides and other disasters;

- From the injury(s), health damage(s) or death caused by oneself and a third person (including family members) as a result of other unfortunate incidents (drowning, sunstroke, snakebite, poisoning, etc.).

### **OTHER RULES**

- A person who has consumed alcoholic beverages, drugs and psychotropic substances is prohibited from entering the protected area.

- In case of non-compliance with the rules explained by the reserve staff, they are removed from the reserve's territory by the reserve's administration. In this case, the payment is non-refundable.

- The reserve is not responsible for any damage(s) to visitors' property or loss of property.

- When the visitor causes the above-mentioned actions, he bears the relevant responsibility (including financial responsibility) based on the legislation of the Republic of Azerbaijan.

Visitor

---

(name, surname, father's name, signature)